



Nailə ƏSKƏR
Filologiya üzrə
fəlsəfa doktoru,
dosent

"Koroğlu" dəstəni türk xalqlarının epik yaradıcılığında geniş yayılmış dəstənlərdən biridir. Bu gün "**Koroğlu**" dəstəni türk qazax, qırğız, özbek, türkmen, tatar, başqırd, qaqauz, Azərbaycan, qaraçalpaq, uygur və s. xalqlar arasında öz həyatını davam etdirir. Koroğluşunas alimlərdən B.Qarriyev və P.N.Boratav göra "**Koroğlu**" dəstəni türkmən mənşəlidir. Bir çox sovet və Azərbaycan alimlərin ortaqlıq fikrini göra isə dəstən Cənubi Qafqazda və Azərbaycanda ortaya çıxmış oradan Anatoliya və yaxın bölgelərə yayılmışdır. Bu dəstənin Mərkəzi Asiyada yayılmış variantları içərisində türkmən xalqının "**Koroğlu**" dəstəni xüsusi yer tutur. Dəstənin həcmi böyükdür və qollarının sayı etibarilə zəngindir. Azərbaycan və türkmən variantlarında "**Koroğlu**" dəstənin tipoloji xüsusiyyətləri kifayət qədər fərqlik göstərir. Bu sahədəki araşdırımlar ortaqlıq və fərqli tərefferini üzə çıxmaqla dəstənin variantlarını daha derindən anlaşımağa xidmət edir. Bu araşdırımlar həm epik yaradıcılığın etnik təsəkkür və mədəniyyətə əlaqəsinin, həm də qardaş xalqlar arasında epik yaradıcılıq mübadiləsinin öyrənilməsinə yardım edir.

Türk dəstənciliq gələnəyimim olmuş söz abidəsi olan "**Koroğlu**" dəstəninin Qafqaz versiyaları öz daxilində bir necə varianta bölünür. "**Koroğlu**" dəstəninin bəzi qol ve məslislərinə XVII-XVIII əsrlə aid edilən cünglərdə, əlyazmalarla, rast galınır. İlk dəfə 1830-cu ilə "Tiflissiye vedomostı" dərgisində dəstənlərdən kiçik bir hissə çap olunmuşdur. Koroğlu dəstəninin Azərbaycan versiyalarını əsasən iki əsas variant və bu variantlara bağlı bölgəsel fərqlik göstərən qollar olaraq elə almaq mümkündür. Parisin Milli Kitabxanasında və G.Kekelidze adına Tibilisi Əlyazmalar İnstitutunda qorunan variantlar Koroğlunun ən qədim əlyazmaları hesab olunur. Bunlar, eyni zamanda, dəstənin deyişməz, abidələşmiş forması, söz abidəsidir.

Tebrizli tacir İlyas Muşeqin 1721-ci ilə Azərbaycan dilində, lakin erməni əlifbasında tərtib etdiyi cüngə topladığı şeirlər "**Koroğlu**" dəstənənə aid olan qosma və gəryallardan ibarətdir. 13 seirdən ibarət olan və "Nəğmələr kitabı" adlanan cüng Tebriz aşığılarından toplanmışdır. Bu cüng "**Koroğlu**"ya məxsus işlək böyük həcmli yazılı mənbədir.

Həmçinin Əshen Şair Əndəlib Qaracadağının 1804-cü ilə aid "**Şeirlər məcməsi**" adlı əlyazmasında da "**Koroğlu**" dəstənləndən şeirlərin yer aldığı bilir. Hələ hazırda "**Şeirlər məcməsi**" əlyazmasının orijinali Rusiyada, Sankt-Peterburq şəhərinin Asiya Muzeyinin axşısında saxlanılır. Bu əlyazmadakı

Koroğluya məxsus hissəsindəki şeirlər dəstənin 1956-ci il nəşrinə əlavə olaraq verilmişdir.

XIX əsrin ortalarına aid edilən, Tebrizde yazıya alınmış 28 məclisə bir "**Koroğlu**" nüsxəsi de Gürcüstanda Q.Kekelidze adına Əlyazmalar İstítutunun fondunda aşkar edilmişdir. Həmin nüsxə L.Q.Claidze, X.Koroğlu, D.Əliyeva, H.İsmayılov, E.Tofiqqizi, F.Bayat kimi alimlər tərəfindən tədqiq olunmuşdur. Alimlərin ortaqlıq fikrini görə, dillər və üslub baxımından əlyazma epousun Azərbaycan versiyasına aiddir. Bu əlyazma "**Koroğlu**" dəstəninin ən orijinal variantı hesab olunur.

"Koroğlu" dəstəninin Paris nüsxəsinin söyləyicisi Aşıq Sadıq adı ilə ün qazanmış Sadıq bəy olmuşdur. Dəstəni Mirzə Əbdülvahab qəleme almış, Mirzə İsgəndərin nökrə və qulluqçuları - Mirzə Mehdi Gilani, Həzriştələli bəy

ve Yaqub bəy isə bu işə şahidlik etmişlər. Qəleme alınma tarixi: çəşənbə günü, rəbiüləvvəl ayının 15-i, hicri-qəməri 1250-ci il. Əlyazmanın müəllifindən sonraq verən son qeyd isə beledir: "Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbülli Dirçuy toplamışdır. Mətn düzgündür, lakin türki rəsmül-xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etə də, onları düzəltməyə fürsət olmalıdır".

"Koroğlu" dəstəninin Paris nüsxəsini tədqiq etmiş E.Abbasov yazar: "Koroğlu" epousun Paris əlyazma nüsxəsi elmi ədəbiyyatda bir çox adalar altında məlumdur. Görkəmləi koroğluşunaslardan P.N.Boratav ondan "Paris rəvayəti", B.Qarriyev "Cənubi Azərbaycan versiyası", M.H.Təhmasib, F.Fərhadov, A.Nəbiyev "Xodzko variantı" və "Xodzko neşri", X.Koroğlu "Xodzko neşri" və ya "Xodzko versiyası" kimi bəhs etmişlər. Paris nüsxəsi ifadəsi epousun bu variantının 1997-ci ilə Bakı çapını hazırlamış İ.Abbaslı tərəfindən Azərbaycan elmi ədəbiyyatına getirilmişdir. Bu ifadə digər sadalananlar dan daha dəqiq və elmi olduğu üçün son dövr Azərbaycan folklorşunaslığında daha aktiv işlədilməyə başlamışdır.



(1856), Amerika Birləşmiş Ştatlarında (1971, Nyu York) çap olunub. Həmin variantın müəyyən qolları poljak (1849).

Varşava) və gürçü dillerində də (1887, 1908, Tiflis) işq üzü görüb. Bu əsər Bakıda 1997-ci ilə kırıll, 2005-ci ilə latin qrafiklə əlifba ilə nəşr olundu.

bağlı olaraq bu epik əsərin girişini ilk qoldan başlayır.

Azərbaycan qaynaqlarında da "Koroğlu" dəstəni haqqında qısa məlumatlara və tənqid qeydlər rast gəlinir. M.Təhmasib, P.Əfəndiyev, A.Nəbiyev, F.Fərhadov, Y.Ismayılova və s. koroğluşunas alimlər "Koroğlu" dəstənin tərixi kökləri, yayılma areali haqqında ya-

lir. Lakin bu məlumatlar çox ötəri klub ciddi informasiya daşıdır.

1917-ci ilə ilk dəfə Daşkenddə və Kazandə türkmən "Qoroğlu" dəstənin bəzi qolları çap olunmuşdur. Nisbatən təkmiləşmiş mətn 1941-ci ilədə çap olundu. Məşhur folklor toplayıcısı Ata Çəpəv tərəfindən toplanmış mətni Aşıq Pelvan (Pelvan baxşı) söyləmişdir. 13

Ortaq Dəyərimiz - "**Koroğlu**" Azərbaycan və Türkən variantlarında



Sovet dövründə "**Koroğlu**"un aşiq repertuarında olan qolları toplanmağa və nəşr edilməye başlandı. Bu sahəde V.Xuluflu, H.Əlizadə, S.Mürmtaz, M.Təhmasib və s. alimlərin aməyi böyükdir. S.Mürmtaz dəstənin bütün variant və versiyalarını tədqiq etmiş, sovet və Azərbaycan alimləri ilə fikr mübadiləsində bulunmuş, əldə etdiyi qənətlerini bəslə umumiləşdirmişdir: "**Koroğlu**" motivlarının təhlili biza bu nəticəni verir ki, bu dəstən çox işlənmiş, çox dağlımış, çox təhriflərə uğramış və içi-növ-növ ünsürler qarışımdır.

Dəstənin Mərkəzi Asiyada yayılmış variantları içərisində türkmen xalqının "**Koroğlu**" dəstəni xüsusi yer tutur. Dəstənin həcmi böyükdir və qollarının sayı etibarilə zəngindir. Şifahi xalq yaradıcılığında söyləyicilik prinzipinə

zərkən dəstənin türkmən versiyaları haqqında da öz fikir və mühəhizələrinə yer vermişlər. Professor A.Nəbiyevin fikincə dəstən Zaqqafqaziya məkanında yaranmış, şaxələnmiş və buradan da Türküstən coğrafiyasına keçmişdir: "Qafqaz-Anadolu versiyasının "**Koroğlu**" süjetinin türkmən hafızələrinə, oradan da bütün Türküstənə yayılmasında mühüm rol olmuşdur. Türkmen hafızələrinə "**Koroğlu**" improvisəsi bütövlükde Azərbaycandan keçmişdir. Təbriz koroğluxanlarının repertuarını bəzəyən epous türkmən baxşaları Türküstənə yaymış, çox keçmədən bura-da versiya öz yeni improvisə həyatını yaşamışdır. Baxşalar onənəvi süjetdəki "kor edilmiş kişisinin oğlunun göstərdiyi qərəmanlığı" gorda dünənyaya gələnin qəhrəmanlıq səcaəti ilə evez etmişlər".

Bu gün türkmən xalq Koroğlunu özəddə kim qəbul edir və dəstənə böyük ehtiramla yanaşır. Bunun bariz nümunələrindən birini de Türkmenistən ilk Prezidenti Saparmirat Türkmenbaşının "Ruhname" adlı kitabında görür. Türkmenbaşı öz əsərində türkmən tarixindən bəhs edərən bunu "Oğuzhan, Qorqud Ata, Koroğlu, Mahsumqulu və Türkmenbaşı" olmaqla bes dövrlə bölmür. "Ruhname"de "Koroğlu**" eyyamı" kimi bəhs edilən türkmən tarixinin üçüncü dövri X-XVI əsrlər arası nəhət edir. Bu zaman dilimli əsərdə türkmən xalqının partaq dövrləri olaraq xüsusi olaraq qeyd edilir.**

Türkmenistən müxtəlif bölgələrindən baxşalardan Koroğlunun şəcərəsi ilə bağlı məlumatlar əldə edilmişdir. Daşhavuz vilayətinin Kalinin kəndində Qurbanqılıç Çaxanoğlu bunu Dağxan bəy, İñer bəy, Arslan bəy, Əzbər bəy,

Zaman bəy, Ağa bəy, Qaba bəy, Aman bəy, Cığalı bəy, Adı bəy, Rövşən-Göroğlu kimi sıralamışdır.

XIX əsrin ortalarından başlayaraq "**Koroğlu**" dəstəni və dəstən haqqında olan bilgiler alımların, bölgəyə gələn və yaxud müəyyən səbəblərə burada yaşayan səyyahların diqqətini çəlb etmiş və dəstənin bəzi hissələri nəşr edilmişdir. Əslində, dəstən haqqındaki məlumatlar daha qədimlərə gedir. XVII-XVIII əsrlərdə yaşayan türkmen şairlerinin əsərlərində dəstənin adı çəkilir və haqqında məlumatlara yer veri-

qdən ibarət olan kitabı Ata Qovşudov nəşrə hazırlanmışdır. Bundan sonra dəstən 1958-ci ilə 14 qol, 1980-ci ilə 15 qol, 1990-ci ilə 20 qol toplanaraq nəşr edilmişdir. Ən mükəmməl nəşri isə 1983-cü ilə əldə akademik B.Qarriyevin toplayıb çap etdiyi variant hesab olunur. Bu variant Aşıq Pelvandan (Pelvan baxşı) yaza alılmış rus, türkmən dillərində Moskvada işq üzü görmüşdür. 1996-ci ilə Əhməd Yəsəvi Universitetinin hazırladığı dəstən türk və türkmən dillərində 8 cild olaraq 30 qol hecmində Ankarada nəşr edildi.

"Koroğlu" dəstəni haqqında bir neçə məqalə və toplama işlərini nəzərə almasaq, demək olar ki, araşdırımlar əsasən sovet dövründə başlamışdır. Işlər toplama, nəşr işləri, istəsə də dəstənin təhlili, öyrənilmesi bu dövrdə geniş vüset almışdır. V.M.Jirmunski, H.T.Zaripov, P.Kiçikulov, A.Qovşudov, N.Aşirov, B.A.Qarriyev, M.Koseyev, B.Memmedyazov və başqları tədqiqat işləri apraraq dəstənin dövrü, mənşəyi, dili, yayılma coğrafiyası, əhəmiyyəti və s. haqqında fikirler söylemiş, öz mühəhizələrinin SSRİ və ya Türkmenistən miqyasında məcmuelərə, kitablıarda rus və türkmən dillərində çap etdirmişlər. Türkmenistənə bu işlər bu gün də davam etdirilir və türkmən xalqı "**Goroğlu**" dəstənini öz milli mədəni söz abidəsi hesab edir. Təsadüfi deyildir ki, dəstən 2015-ci ilə Türkmenistənə UNESCO-un dünya irsi siyahısına daxil edilmişdir.

"Koroğlu" dəstəni Xəzər dənizindən şərqiya yaşayan Oğuzlular arasında məşhur olmuş zamanla dildən-dilə yaşıllaraq özəkkər və qazaxlar arasında da yayaqlaşa başlamışdır. Oradan da bütün Orta Asiya coğrafiyasına yaylaraq böyük bir ərazidə və çox sayıda xalqlar arasında məşhur olmuşdur.

Nəticə olaraq bildirmək mümkünür ki, "**Koroğlu**" dəstəni ümumi Türk dəstənciliq ənənəsindən doğulmuş, mövzusunu klassik qəhrəmanlıq mövzularından götürmiş, daha çox şaxələndikcə məhəbbət mövzularının da yer aldığı, qədim olduğu qədər de gənc, yayılma areali çox geniş, poetik olaraq kamıl söz abidələrinizden biridir. "**Koroğlu**" dəstəni türkün yaşadığı bütün coğrafiyada mövcud olmuş və hələ de həyatını davam etdirir.